

AZƏRBAYCAN  
RESPUBLİKASI

# NAXÇIVAN


# TARİXİ ATLASI



BAKI KARTOGRAFIYA FABRIKÖNÜN RAZLIĞI OLMIŞDAN SÜRÜSTÜN  
ÇOKRIMASINA (ARTIRILMASINA) İCAZİ VERİLMİR



İstehsalçı: Azərbaycan Milli Mədəniyyət  
Ministrliyi Nüfuz Mərkəzi  
Tərtibatçı: Azərbaycan Milli Mədəniyyət  
Ministrliyi Nüfuz Mərkəzi  
Şəhər: 1 500 məsələ / 800 məsələ  
© Əmək Mədəniyyət Mərkəzi - 2010/12



AZƏRBAYCAN RESPUBLİKASI



# NAXÇIVAN TARİXİ ATLASI



BAKİ 2010


*“Naxçıvan qədim Azərbaycan torpağıdır,  
qədim tarixə və mədəniyyətinə malikdir”*  
*İlham Əliyev*

Atlasın Məsləhətçisi  
**VASİF TALIBOV**  
Naxçıvan Muxtar Respublikası  
Ali Məclisinin Sədri

Elmi redaksiya heyəti:

İsmayıllı Hacıyev - AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor; Hacı Qadir Qədirzadə -AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru; Vəli Baxşəliyev -AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru; Əli Həsənov - Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri, Dövlət qulluğunun 3-cü dərəcə müşaviri; Hacifəxrəddin Səfərli - tarix elmləri doktoru, professor; Musa Quliyev -AMEA NB Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi; Cəfər Əliyev - Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun direktoru; Xalıq Fərzəliyev - Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun Xəritəçəkmə şöbəsinin rəisi.

Nuh peyğəmbarın türbəsi



## MÜNDƏRİCAT

- 4 Mündəricat
- 6 Şərti işaretlər
- 7 Nuh yurdu Naxçıvan
- 12 Daş və Eneolit dövrü abidələri
- 13 Tunc və İlk Dəmir dövrü abidələri
- 14 Naxçıvanın orta Tunc dövrü mədəniyyəti və onun yayılma arealı
- 15 Dəmir və Antik dövr abidələri
- 16 Orta əsr abidələri
- 17 Azərbaycan və Ön Asiya ərazisində tayfalar, tayfa ittifaqları və dövlətlər (e.ə.III—II minilliklər)
- 18 Naxçıvan Atropatena və Sasanilər dövründə (IV—VII əsrlər)
- 19 Naxçıvan Xürrəmilər hərəkatı dövründə (VIII əsrin sonu—IX ərin I yarısı)
- 20 Naxçıvan Azərbaycan feodal dövlətləri dövründə (IX—X əsrlər)
- 21 Naxçıvan Səlcuqlar dövründə (X əsrin sonu—XI ərin I yarısı)
- 22 Naxçıvan Azərbaycan Atabaylər (Eldənizlər) dövləti (1136—1225-ci illər)
- 23 Naxçıvan XIII—XIV əsrlərdə
- 24 Naxçıvan XV əsrde
- 25 Naxçıvan Qaraqoyunlular dövründə (1410—1468-ci illər)
- 26 Naxçıvan Ağqoyunlular dövründə (1468—1501-ci illər)
- 27 Naxçıvan Səfəvilər dövründə (1501—1736-ci illər)
- 28 Naxçıvan sancağının inzibati ərazisi (XVIII əsrin 20—30-cu illəri)
- 29 Azərbaycan xanlıqları (XVIII əsrin II yarısı)
- 30 Naxçıvan xanlığı (1747—1828-ci illər)
- 31 Naxçıvan XIX əsrin II yarısı—XX əsrin əvvəllərində
- 32 Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918—1920-ci illər)
- 33 Naxçıvan Araz-Türk Respublikası (noyabr 1918 — mart 1919-cu illər)



- 34 Naxçıvan Azərbaycana qarşı xarici-hərbi müdaxilə dövründə Azərbaycan SSR-in yaradılması (1918—1920-ci illər)
- 35 Şərur-Dərələyəz qəzası (1918—1920-ci illər)
- 36 Naxçıvan qəzası (1918—1920-ci illər)
- 37 Naxçıvanda ermənilərin törendikləri soyqırımlar (1918—1921-ci illər)
- 38 Naxçıvan SSR (1920—1922-ci illər)
- 39 Naxçıvan MSSR (1924—1929-cu illər)
- 40 Naxçıvan Ölkəsi (1924-cü il)
- 42 Naxçıvan MSSR (1930—1991-ci illər)
- 43 Ermənistandan azərbaycanlıların deportasiyası və Naxçıvana erməni tacavüzü (1918 —1920, 1948—1953, 1988 —1993-cü illər)
- 44 Naxçıvan Muxtar Respublikasında qaçqınların və məcburi köckünlərin yerləşdirilməsi
- 46 Naxçıvan Muxtar Respublikası (2009-cu il)
- 48 Naxçıvan şəhəri—Naxçıvan Muxtar Respublikasının paytaxtı
- 49 Epigrafik abidələr
- 50 Babək rayonunun memarlıq abidələri
- 51 Culfa rayonunun memarlıq abidələri
- 52 Kəngərli rayonunun memarlıq abidələri
- 53 Ordubad rayonunun memarlıq abidələri
- 54 Sədərək və Şərur rayonlarının memarlıq abidələri
- 55 Şahbuz rayonunun memarlıq abidələri

Naxçıvan şəhəri. Heydar Əliyevin abidəsi



## ŞƏRTİ İŞARƏLƏR

### Müasir xəritələrdə

- NAXÇIVAN Naxçıvan Muxtar Respublikasının paytaxtı
- CULFA Rayon mərkəzleri
- Qarabağlar Diger yaşayış məntəqələri



Meşələr

### Tarixi xəritələr üçün

#### AŞŞUR Dövlətlər

SAKASENA Əyaletlər, vilayət və mahallanın adları

#### KUTİLƏR Tayflar və tayfa birlikləri, xalqlar

- Paytaxtlar. Quberniya mərkəzləri
- Vilayət, əyalət, tumanların, qəza və dairə mərkəzləri
- Mahal mərkəzləri
- Diger yaşayış məntəqələri

#### Əlinca Qalalar

Naxçıvan arazisinin coğrafi sarhədləri

#### NAXÇIVAN Coğrafi ərazi adları

Çaldran  
 1514

Mühüm döyüş yerləri və illeri



Mescid

— Demir yollar

— Yollar

- - - Karvan ticarət yolları

— Dövlətlərin sarhədləri

..... Vilayət, əyalət, tumanların, qəza və dairə sarhədləri

Naxçıvan şəhəri. Özgülük mərkəzi



### Müasir xəritələrdə

- NAXÇIVAN Naxçıvan Muxtar Respublikasının paytaxtı
- CULFA Rayon mərkəzleri
- Qarabağlar Diger yaşayış məntəqələri



Meşələr

Naxçıvan şəhəri. Hüseyn Cavid məqbarəsi



— Göller və su anbarları

— Çaylılar

• 1677 Yüksəklilik göstəriciləri

× Aşınmalar

≈ Körpüler

Naxçıvan şəhəri. Dədə Qorqud meydani



*"Tariximizin hər səhifəsi bizim üçün əzizdir"*

Heydər Əliyev

## NUH YURDU NAXÇIVAN

Tarix öz-özünə yaranmır. O, qüdrətli şəxsiyyətlərin, xalqların və millətlərin birge yaradıcılığının məhsuludur. İkinci tərəfdən, hər bir xalqın tarixi onun dün-ya birliyində özünəməxsus yer tutması üçün milli kimlik pasportudur. Tarix məhiyyət etibarı ilə beynəlmiləl olduğu qədər də millidir. Milli olmayan tarix beynəlmiləl ola bilməz. Keçmiş Sovet tarix elmində məhz bu amil diqqətdən kənarda saxlanmış, digər xalqlar kimi Azerbaycan xalqının da tarixi hər cür təhriflərə məruz qalmış, faktiki olaraq xalqımız uzun müddət öz gerçək tarixinin sahibi ola bilməmişdir. Azerbaycan tarixinin bir hissəsini təşkil edən Naxçıvan tarixi də lazımı səviyyədə öyrənilməmiş, qədim tariximizə qərəzli münasibətlər göstərilmişdir.

Ölkəmiz müstəqillik qazandıqdan sonra milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkə iqtisadiyyatının dirçəldilməsi sahəsində görülən işlərlə yanaşı Azerbaycan tarixinin keçmiş Sovetlər Birliyinə xas olan ideoloji baxışlardan temizlənməsi, xalqımızın tarixinin, dilinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının, folklorunun və adət-ənənələrinin, milli dəyərlər sisteminin, geniş mənada xalq yaradıcılığının elmi dəlil və konkret faktlar əsasında yenidən araşdırılması sahəsində əsaslı tədbirlər görüldü. Bu tədbirlərin kökündə ulu önder Heydər Əliyevin rəhbər göstərişləri, tapşırıq və tövsiyələri dayanırdı. Qısa zaman ərzində mühüm elmi nailiyyətlər qazanıldı. Azerbaycanlıq məfkuresi formalasdı. Xalqımızın qədim tarixinə, etnogenezisinə dair sanballı elmi tədqiqat materialları, xəritələr toplusu hazırlanırdı.

Ümummilli liderimizin Azerbaycan tarixşunaslığına verdiyi mühüm töhfələrdən biri də regionların tarixinin öyrənilməsidir. Çünkü bu olmadan, bütövlükdə Azerbaycan tarixində danişmaq mümkün deyil. Məhz belə bir yanaşmanın, konseptual baxışın nəticəsidir ki, Naxçıvan tarixinin öyrənilməsi sahəsində də əhəmiyyəti dönüşə nail olunmuşdur.

Lakin bütün bunlar qəti fikir söyləməyə əsas vermir ki, qarşıda dayanan vəzifələr tamamilə həll olunmuşdur. Naxçıvanın qədim tarixinə dair bir sıra məsələlər hełə də tam araşdırılmamışdır. Öyrənilməsinə, tədqiq olunmasına ciddi ehtiyac duyulan bir çox məsələlər qalmaqdadır. Azerbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin yaradılması münasibəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə ümummilli lider Heydər Əliyev demişdir: "Azerbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin

*yaradılması haqqında Sərəncam imzalamışam... Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərinlənaraşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbəti, təbii sərvətləri, torpağı, təbii abidələri də təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib. Bunlara, mənim irəli sürdüğüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var".*

Hal-hazırda bu ehtiyac nəzərə alınaraq elmi-tədqiqat müəssisələrinin fəaliyyəti gücləndirilir. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın siyasi, iqtisadi və milli dövlətçilik tarixində mühüm yer tutan Naxçıvan tarixinin ardıcıl öyrənilməsi, "bu olduqca mühüm və səmərəli işin davam etdirilməsi" zərurətindən danışaraq demişdir: "*Ermənistanın apardığı təcavüzkarlıq siyaseti nəticəsində Azərbaycandan qismən tacrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan, tez-tez bədnəm qonşuların ərazi iddiaları obyektinə çevrilən Naxçıvanın tarixinin hələ də tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan bu diyarının tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasetçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir.*

Naxçıvan qədim tarixə malikdir. Milli sərvətlərimiz olan abidələrə zəngin bir diyardır. Tale bu torpaqdan öz səxavətini əsirgəməyib. Bu yurdun ən böyük sərvəti isə şübhəsiz ki, onun dünyaya bəxş etdiyi böyük tarixi şəxsiyyət, bəşəriyyətin ikinci atası sayılan Hazırı Nuh peyğəmbərin də vətəni olmasıdır.

Qeyd etmək lazımdır ki, qədim dövrlərdə və orta əsrlərdə Naxçıvanın tarixində bəhs edən tədqiqatçılar, alim və seyyahlar Nuh peyğəmbər və Naxçıvan bağlılığından danışsalar da bu məsələ ilə bağlı yazılı mənbələr qoyub getsələr də Sovetlər Birliyi dövründə "Nuh-Naxçıvan" mövzusu qadağan olunmuş, elmi ədəbiyyatlarda işlədilməsinə icazə verilməmişdir. Hətta iş o yerə çatmışdır ki, Naxçıvanda nəşr olunan "Sovet Naxçıvanı" qəzetinin 30 yanvar 1986-cı il tarixli nömrəsində Nuhun gəmisinin Naxçıvan ərazisindəki Gəmiqayada quruya çıxmazı, buradakı runik yazılarında gəmi təsvirinin verilməsi barədə fikirləri, bütövlükdə Nuh peyğəmbər və Naxçıvan əlaqələrinə dair elmi təhlilləri özündə əks etdirən "Xalqımızın mənlik heykeli" adlı yazının dərc edilməsi mərkəzi hakimiyyət tərefindən ciddi etirazla qarşılanmış, partiya orqanlarının büro və plenum iclaslarında sərt tənqid olunmuş, "Nuh əyyami" dövrünün əfsanəvi sujetini milli iftixar mövzusu kimi qələmə verdiyinə görə qəzetin rəhbərliyi cəzalandırılmışdır.

Göründüyü kimi, Sovet tarixşunaslığı Nuh peyğəmbər və Naxçıvan bağlılığını qətiyyətlə təkzib etməyə çalışmış, o dövrün elmi ədəbiyyatlarında, hətta Azərbaycan müstəqillik qazandıqdan sonra nəşr olunan bir sıra tədqiqat materiallarında da "Naxçıvan" sözünün məşəyi barədə ziddiyyətli fikirlər irəli sürlülmüşdür. Bəzi tarixçilər yunan mənbələrinə istinad edərək "Naxçıvan" sözü-

nün Naksuana kimi yazılmadan, digərləri isə qədim ərəb mətnlərində Nəşəva kimi işlədilməsindən istifadə edərək Naxçıvan ifadəsində yad elementlər axtarmağa cəhd göstərmışlar. Bu sözü elamların allahı ilə əlaqələndirənlər, qədim tayfa adından yarana biləcəyini fərz edənlər də vardır. Bir sıra alimlər isə Naxçıvanı "Nəqş-i-Cahan", yəni dünyanın bəzəyi kimi başa düşmüşlər. Mülahizələrin çoxluğuna baxmayaraq elmi fikir, əsasən, yad mənbələr üzərində köklənmiş, yalnız az sayda tədqiqatçılar Naxçıvan sözünün Nuh peyğəmberlə bağlılığını əsaslandırmaya çalışmışlar. Bu söz məhz "Nuh" ifadəsi ilə bağlıdır və Naxçıvan — Nuhçuların, Nuh tərəfdarlarının məskəni deməkdir.

Naxçıvan o yerdir ki, burada Nuh peyğəmberin, yaxın qohumlarının və tərəfdarlarının məzarları mövcuddur. Araşdırmaclar göstərir ki, "ümumdünya tufanı" və Nuhla əlaqədar rəvayətlər daha çox Naxçıvanla bağlı olmuşdur. Qədim yunan alimi Klavdi Ptolomey bizim eranın II əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh peyğəmberin məskəni kimi xatırlatmış, XVI əsrin görkəmli ərəb alimi, coğrafiyaşunas Əl-Şərif, nəinki Nuh peyğəmberin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə etrafı məlumat vermişdir. Eramızdan əvvəl I əsrə yaşımış yəhudü alimi İosif Flavi Naxçıvan torpağını Nuhun gəmisi-nin dayandığı ilk ərazi hesab etmişdir. Rus tədqiqatçısı Smirnov Nuhun qəbrinin Naxçıvanda olduğunu söyləmiş, hətta onun dəqiq yerini də göstərmişdir. Azərbaycan rəssamı Bəhruz Kəngərli ötən əsrin 20-ci illərində Nuh peyğəmberin Naxçıvandakı türbəsinin rəsmini 6 dəfə naturadan kətan üzərinə köçürü-müşdür. Həmin nadir əsərlər Naxçıvandakı Bəhruz Kəngərli muzeyində müha-fizə və nümayiş etdirilir.

Qeyd olunanlar bir daha göstərir ki, Nuh peyğəmber Naxçıvanda yaşamış, burada vəfat etmiş, onun məzəri bütöv bir panteon olmuş, minlərlə insanın ziyyarətgahına çevrilmişdir.

Dünya xəritəsinə nəzər salsaq, heç bir yerdə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında olduğu qədər Nuh peyğəmberlə bağlı yer adlarına rast gəlmək mümkün deyil. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda olan və bizim eradan əvvəl VI minilliyyə aid olan Gəmiqaya təsvirləri, Nəbi yurdu, Naxçıvan, Nehrəm, Nəhəcir, Nuhdaban, Nuhgədik, Peyğəmber-ayağı, Haça dağ kimi yer adlarının, yaşayış məskənlərinin mövcudluğu Nuh peyğəmberin bu torpaqda yaşamasının daha bir əyani sübutudur.

Burada haqlı sual doğur: Nuh peyğəmber və tərəfdarları nə üçün məhz Naxçıvanı seçmişlər? Bu fikrin ən sadə izahı bu gündü Naxçıvanın reliyefi, yer-üstü təbii sərvətləri, coğrafi mövqeyidir. Arazboyu və dağətəyi zonada əkinçili-yin və sənətkarlığın, dağlıq ərazidə heyvandarlığın inkişafı üçün yaranmış al-verişli şərait, mövcud 11 iqlim tipindən 9-nun Naxçıvanda olması Daş dövründən başlayaraq insanların burada məskunlaşması ilə nəticələnmişdir. Eramızdan əvvəl IV minilliyyə aid Kültəpə, Qazma, Kılıd, Oğlanqala, Govurqala, Daş-qala mağara-yaşayış yerləri Naxçıvanın qədim sivilizasiyanın əhəmiyyətli mərkəzlərindən biri kimi formalaşmasının canlı nümunəsidir. Burada aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanmış Daş və Metal dövrlərinin abidələri,

Nuh peyğəmbərlə bağlı olan Gəmiqaya təsvirləri, mükəmməl sənətkarlıq nümunələri kimi diqqəti cəlb edən boyalı qablar texnologiyası, xalq sənətkarlığının inkişaf etmiş və dövrümüzə qədər gəlib çatmış digər sahələri Naxçıvanın ilkin şəhər mədəniyyətindən xəber verir. Azərbaycanda Eneolit, Kür-Araz və boyalı qablar mədəniyyətinin əsas ocaqları Naxçıvandadır. Bu bir daha sübut edir ki, minilliklər boyu Naxçıvan ərazisində ardıcıl və intensiv məskunlaşmış insanların iqtisadi, ictimai və mədəni həyatında ciddi dəyişikliklər baş vermiş, iri tayfa ittifaqları meydana gəlmış, Naxçıvan şəhəri yaranmışdır.

Qeyd etmək lazımdır ki, müxtəlif dövrlərdə Naxçıvan şəhərinin yaranması barədə də Azərbaycan tarixşünaslığında ziddiyətli, heç bir elmi əsası olmayan fikirlər irəli sürülmüşdür. Bir sıra tədqiqatçılar Naxçıvanın 2 min, bəziləri 3 min 500 yaşı olduğunu iddia etmiş, lakin yekun elmi nəticəyə gələ bilməmişlər. Səbəb nə idi? Səbəb o idi ki, Naxçıvan şəhərinin yaşı ilə bağlı araşdırımlar lazım olan yerdə aparılmamış, Naxçıvan şəhərinin Nuh peyğəmbərlə bağlılığı elmi tədqiqatlardan kənarda qalmışdır. Yadda saxlamaq lazımdır ki, indiki Naxçıvan şəhəri qədim və orta əsrlər mədəniyyətinin üzərində yerləşir. Deməli, elmi fikir yenidən Naxçıvan məsələsinə qayıtmalı, tədqiqatlar bu ərazidə aparılmalı, Naxçıvan şəhərinin indiki ərazisini əhatə etməlidir.

Rus tədqiqatçısı Nikitinin 1882-ci ildə Tiflisdə nəşr olunan "Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar" məcmüsündə nəşr olunan "Naxçıvan mahalı və Naxçıvan şəhəri" adlı irihəcmli məqaləsində yazır: "Tufandan sonra... Nuh hazırda Naxçıvan şəhərinin yerleşdiyi yerdə məskən saldı. O, öz ailəsi ilə burada qərar tutdu və gələcək şəhərin əsasını qoydu. Şəhərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlmişdir".

Həmin məqalədə eyni zamanda qeyd olunur ki, Nuh peyğəmbər şəhər əhalisinə duz çıxartmayı öyrətmiş, özü də yaxınlıqdakı duz mədənində ilk çalışanlardan olmuşdur. Nuh peyğəmbərlə bağlı Naxçıvan ərazisində yayılmış digər rəvayətlər kimi, bu fikir də özünün elmi təsdiqini tapmış, XIX əsrin axırlarında Naxçıvan duz mədənində nəzarətçi işləyən Beyer duz şaxtasında qədim baltalar aşkar etmişdir. O, həmin baltalardan ikisini Naxçıvan şəhər məktəbinə bağışlamış, qalanlarını isə Peterburq və Tiflis muzeylərinə göndərmişdir. Bu, bir tərəfdən Naxçıvanda duz çıxarma mədəniyyətinin 5 min ildən artıq bir dövrü əhatə etdiyini göstərisə, digər tərəfdən Naxçıvan şəhərinin yaş məsələsini yenidən elmi fikrin müzakirəsinə çevirir.

Naxçıvan yaxınlığındakı Duzdağın və ona bitişik ərazilərin Naxçıvan şəhər mədəniyyətinin formalaşmasında mühüm rol olsmuşdur. Həmin ərazidən aşkar olunmuş arxeoloji nümunələrə əsaslanaraq demək mümkündür ki, yerli əhali Eneolit dövründə buradan geniş istifadə etmişdir. Təbii ki, çıxarılmış duz ancaq yerli təlabatı ödəməmiş, digər yerlərə də aparılmış, bu yolla ticarət inkişaf etmişdir. İkinci tərəfdən, bu ərazi insanların məskunlaşması üçün də əlverişli yer olmuşdur. Arazboyu və Duzdağ ətrafi düzənliklərdəki torpaqlar, sututarlar əhalinin tədricən oturaq həyata keçməsi ilə nəticələnmiş, əkinçilik, zəngin təbii imkanlardan istifadə etməklə isə sənətkarlıq formalaşmış, dulusçuluq,

sonraki dövrlərdə metal istehsalı və xalq sənətkarlığının digər sahələri inkişaf etmişdir. Bütün bunlar isə erkən şəhər mədəniyyətinin yaranmasına öz təsirini göstərmişdir.

Tarixi mənbələrdə dünya tufanının ən azı 7 min 500 il bundan əvvəl baş verdiyi qeyd olunur. Deməli, Naxçıvan bu dövrdən etibarən yaşayış məskəni kimi seçilmiş, əlverişli təbii-coğrafi şərait burada əkinçilik, maldarlıq, sənətkarlığın müxtəlif sahələrinin inkişafına səbəb olmuş, ticarət əlaqələri yaranmışdır. Göstərilən şərtlər erkən şəhər mədəniyyətinin formalaşmasında əsas amillərdən hesab edildiyindən Naxçıvan şəhərinin 5 min il bundan əvvəl yarandığını söyləmək mümkündür.

Dünya tufanının ilk yazılı variantı olan və eramızdan əvvəl IV minilliyyin ortalarına aid edilən Şumer əfsanəsi ilə Naxçıvan arasında bağlılıq da bu qədim şəhərin 5 min ildən artıq yaşı olduğunu göstərməkdədir. Bu bağlılığın da tarixi kökü vardır. Belə ki, Naxçıvan mədəniyyəti Mesopotamiya, Babil, Xett və digər bu kimi antik mədəniyyət mərkəzləri ilə sıx əlaqələr şəraitində inkişaf etmiş, özünəməxsus formalaşma mərhələsi keçmişdir.

Qeyd olunanların yekunu kimi əminliklə göstərmək mümkündür ki, Nuh peyğəmbər və dünya tufanı qədim Naxçıvanla bağlı olmuşdur. Bu, Azərbaycanda Nuh peyğəmbər və Naxçıvan mövzusunda apanlan elmi araşdırımaların gəldiyi ən düzgün və məntiqi nəticədir. Müasir Nuhşunaslarının fikrincə, dünyada yerin və göyün qovuşduğu, Allahın bərəkatlı torpaq kimi nişan verdiyi yer Naxçıvandır. Belə olmasayıd, dünya tarixinə Nuh möhürü Naxçıvanda vurulmazdı.

Bu gün "Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan" mövzusu regional yox, qlobal, bəşəri məsələdir. Biz Nuh peyğəmbər və Naxçıvan bağlılığını tədqiq etməklə, öyrənməklə Naxçıvan tarixinin araşdırılmasında yol verilmiş nöqsanları aradan qaldırır, bu yurdun gerçək tarixini yaratmağa çalışır, bununla da Azərbaycan tarixini zənginləşdirir və dünya tarixinə layiqli töhfə vermiş oluruq.

Vasif Talibov  
Naxçıvan Muxtar Respublikası  
Ali Məclisinin Sədri

# DAŞ VƏ ENEOLİT DÖVRÜ ABİDƏLƏRİ

Miqyas 1: 750 000



Ovçular tapası



Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar, bura hələ qədim Daş dövründən insanların yaşadıqlarını sübut edir.

O dövrde insanlar çay vadisi və düzənliklərdə qrup həlinde yaşayırdılar. Onlar ağacların meyvəsini toplayır, heyvan ovlayır və balıq tuturdular.

🕒 Paleolit

● Eneolit

● Neolit

□ Yaşayış yerləri



Qazma mağarası

## TUNC VƏ İLK DƏMİR DÖVRÜ ABİDƏLƏRİ

Miqyas 1: 750 000



Qədim qabırılar

Yaşayış yerləri

Qayaüstü təsvirlər

Mədan yerləri



Maxta Kültəpəsi


Bir neçə qəbilənin birleşməsi nəticəsində qabilə icması yarandı. Onlar emek fealiyyətlərində və təsərrüfat işlərində metal aletlərdən istifadə etməyə başladılar.

Qazıntılar nəticəsində qədim insan məskənlərində misən hazırlanmış ox, bız, bəzək eşyaları, qırmızı və boz rəngdə cılalanmış qablar aşkar olunmuşdur. Sonralar misi tunc və demir əvəz etdi. Bundan emek aletləri və silah hazırlayırdılar.



## NAXÇIVANIN ORTA TUNC DÖVRÜ MƏDƏNİYYƏTİ VƏ ONUN YAYILMA AREALI

KASPI (XƏZƏR) DƏNİZİ



Boyalı qab

- Yaşayış yerleri
- ▲ Nekropollar
- Naxçıvan mədəniyyətinin mərkəzi
- Naxçıvana məxsus mədəniyyətin yayıldığı ərazi



Boyalı qab

# DƏMİR VƏ ANTİK DÖVR ABİDƏLƏRİ

Miqyas 1: 750 000



- Qədim qəbirler
- ✚ Qayaüstü təsvirlər
- Yaşayış yerləri



Ordubad rayonu. Muncuqlutəpə

# ORTA ƏSR ABİDƏLƏRİ

Miqyas 1: 750 000



Türbeler	Qalalar	Buzxana
Medresə	Qeyseriyyə	Hamam
Mescidler	Karvansaraylar	Körpüler
Yaşayış yerleri		Köhnə şəhərlər




Naxçıvan şəhəri. Köhnə qala, orta əsr



Culfa r-nu, Xanəgah kəndi. Əlince qalası, V-VII əsrlər


## AZƏRBAYCAN VƏ ÖN ASİYA ƏRAZİSİNDE TAYFALAR, TAYFA İTTİFAQLARI VƏ DÖVLƏTLƏR (e.v.III-II minilliklər)




Tarixi inkişafın ayrı-ayrı dövrlərində Yaxın Şərqi, xüsusilə Mesopotamiya tarixində hurrilər, kutillər, lullubiler və kaşşurlar mühüm rol oynamışlar.

Yaxın Şərqi ərazisində tarixdə məlum olan en qədim xalqlardan biri olan şumerlər IV minilliyyin axırlarında mixi yazısını kaşf etmişlər. Sonralar həmin əraziləre gəlmış Samidilli tayfalar Mesopotamiyada Akkad dövlətini, daha sonralar isə Babil və Aşşur dövlətlərini yaratmışlar. Şumer-Akkad mixi yazısı Yaxın Şərqi başqa ölkələrinə de yayılmışdır. Mixi yazılı mənbələr və arxeoloji qazıntılar zamanı elde edilmiş materiallara əsasında o dövrün siyasi və mədəni tarixi dolğun şəkildə öyrənilmişdir.

## NAXÇIVAN ATROPATENA VƏ SASANİLƏR DÖVRÜNDƏ (IV—VII əsrlər)



## NAXÇIVAN XÜRRƏMİLƏR HƏRƏKATI DÖVRÜNDƏ (VIII əsrin sonu—IX əsrin I yarısı)



**X** 827 Xürrəmilerin əreblerə döyük yerləri və illəri

**\*** Babakin son döyük yeri

**○ BƏZZ** Xürrəmilerin istinadgahı

**■** Xürrəmiler hərəkətinin başlandığı ilkin arazilər

**—** Xürrəmiler hərəkətinin yayıldığı arazilər


VII əsrin ortalarında əreb qoşunları Azerbaycana hücum etdilər. 90 ilə yaxın davam edən amansız vuruşmalar neticesində ərebler Azerbaycanı çətinliklə özərlərinə tabe edə bildilər. 654-cü ilde ərebler Naxçıvanı tutdular. Əreb emiri Həbib ibn Məsləmə ilə bağlanmış müqaviləyə görə Naxçıvan əhalisi Xilafətə hər il cizye və xərac verməyi öhdəsinə aldı. Naxçıvan şəhəri Xilafətin Azerbaycanda hərbi-inzibati mərkəzi və ərab emirlerinin əsas iqamətgahı idi. IX əsrdə Xilafat eleyhinə yüksələn Xürrəmiler hərəkəti Naxçıvan ərazisini de əhəmət etmişdi.

## NAXÇIVAN AZƏRBAYCAN FEODAL DÖVLƏTLƏRİ DÖVRÜNDƏ (IX – X əsrlər)



Əreb xilafeti daxilində gedən parçalanma prosesi tarixi Azərbaycan ərazisində yeni dövlət qurumlarının yaranmasında mühüm rol oynadı. Azərbaycan ərab işğalçlarının əsaretiindən azad oldu. Lakin ölkədaxili feodal parçalanması yadelli işğalçılara qarşı müqaviməti zəiflədi, iqtisadi inkişafa manfi təsir göstərirdi.

## NAXÇIVAN SƏLCUQLAR DÖVRÜNDƏ (X əsrin sonu—XI əsrin I yarısı)




Naxçıvanşahlıq X əsrin 80-ci illerindən XI əsrin 60-ci illerinədək Şəddadilər dövlətinin tərkibində olmuş əmirlik idi. Əmirlik Əbu Dulefələr tərafından idarə edilmişdir. Bəzi mənbələrdə Naxçıvanşahlıq müstəqil dövlət kimi göstərilir. Naxçıvanşahlıq Sultan Alp Arslanın dövründə Selçuk dövlətinə tabe edilmişdir (1066-ci il).

## NAXÇIVAN AZƏRBAYCAN ATABƏYLƏR (ELDƏNİZLƏR) DÖVLƏTİ(1136—1225-ci illər)



Naxçıvan şəhəri. Mömine xatın türbəsi,  
1186-1187-ci illər




Vassal eraziler Vassal erazilerin sərhədleri


Selçuk imperiyasının tənzələri dövründə hakimiyyət uğrunda davam edən çəkışmalar nəticəsində yeni dövlət qurumlarının atabəyliklərin təşkili üçün zəmin yarandı. 1136-ci ilde Azərbaycan Eldənizlər dövləti meydana gəldi. Naxçıvan şəhəri 1136-1175-ci illərdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuşdur. Bu dövrde tesərrüfatın inkişaf üçün elverişli şərait mövcud idi: metal eridilir, sanetkarlıq inkişaf edir, yeni şəhərlər salınırdı.

Atabəylər dövlətinin idarə edilməsi məqsədile ali idarə (divan-el-əle) yaradıldı. Bu dövlətin nezdində dövlət deftərxanası, maliyyə idarəsi və ya xəzinədarlıq var idi. Eldənizlər dövründə Azərbaycan mədəniyyəti yüksək inkişaf seviyyəsinə çatdı.

## NAXÇIVAN XIII—XIV əsrlərdə



Naxçıvan.  
Qarabağlar türbəsi, XII-XIV əsrlər



XIII-XIV eserlerde Azərbaycan Hülaküler ve Cəlairiler dövlətlərinin merkezi vilayeti olmaqla, inzibati-ərazi bölgüsü baxımından əsas 4 əyalət—Azərbaycan, Arran, Şirvan və Muğan əyaletlərinə ayrılmışdır. Azərbaycan əyaletinin (tarixi Atropatena ərazisi) özü de 9 tūmene bölünmüştür. Naxçıvan Araz çayının her iki sahilindəki ərazilərə malik olsa da "tūmen" statusu ilə Azərbaycan əyaletine daxil idi və müasir dövredə nisbətən çox geniş əraziləri əhatə edirdi. Naxçıvan tūmeni Makudan Qafan dağlarına kimi olan ərazini əhatə edirdi və Xoy, Mərand, Mişkin tūmenləri və Qarabağ mahalı ilə hüdudlarındır. Həmdullah Qəzvini (XIV əsr) Makunu Naxçıvan tūmeninə daxil olan 5 şəhərdən biri kimi tanır (Naxçıvan, Ordubad, Azad, Əncan və Maku) və onun qaya yarğanında yerleşən qala olduğunu bildirir. Fezlullah Reşidəddin (1247-1318) isə Qafanın Naxçıvan tūmeninə aid olduğunu yazır. Onun kənd təsərrüfatına həsr olunmuş "Asar və ehya" ("Təsir və dırçəliş") əsərində qeyd olunan "zogal Naxçıvana aid olan Qafanın bəzi yerlərində bitir", ərvəğançıçayı "Naxçıvan vilayətində olan Qafan dağlarında çox bitir" kimi faktları Qafan ərazisinin inzibati-ərazi baxımından Naxçıvan tūmeninə daxil olduğunu göstərir.

## NAXÇIVAN XV əsrde



XV əsrin başlanğıcı Azərbaycanın yadelli əsəratindən azad edilmesi və  
qədim dövlətçiliyin bərpə edilmesi dövrüdür. Bu dövrde Kür çayından şimalda  
Şirvanşahlar dövləti və Şəki hakimliyi mövcud idi. 1408-ci ilde Qara Yusif  
tərəfindən Azərbaycanda Teymuri ağılığına son qoyuldu və 1410-cu ilde  
Cəlaiir Sultan Əhməd üzərində qəlebedən sonra mərkəzi Təbriz şəhəri olan  
Azərbaycan Qaraqoyunu dövləti yarandı. Bu dövləte Kürdən cənubdağı  
Azərbaycan torpaqları, Şərqi Anadolu, Əreb İraqı və Əcəm İraqı daxil oldu.  
1468-ci ilde onu Ağqoyunlu dövləti əvəz etdi. Bu dövlətin serhadları şərqdə  
Xorasana kimi uzanırdı. XV əsrde Ərdəbil, Lənkəran və Qaracadağ bölgelə-  
rində Səfəvilərin Ərdəbil hakimliyi mövcud olmuşdur.

## NAXÇIVAN QARAQOYUNLULAR DÖVRÜNDƏ (1410—1468-ci illər)



Mənşəcə oğuzların Yive boyundan olan Qaraqoyunlular Yaxın və Orta Şərqiñ tarixində mühüm rol oynamışdır. Tarixi mənbələr VII əsrden etibarən onların Azərbaycanda yaşaması haqqında məlumatlar verir. Mongol yürüşləri zamanı Şərqi Anadoluya çəkilən bu tayfalar XIV əsrin II yarısında Elxanilər dövlətinin süqtundan sonra Bayram Xocanın rəhbərliyi altında mərkəzi Ərciş və Van şəhərləri olan güclü tayfa birliliyi yaradmışlar. XIV ərin sonunda dövrün siyasi hadisələrinə qatılan Qaraqoyunlular Sürmeli, Xoy və Naxçıvan bölgelerində möhkəmlənərək Qara Yusifin başçılığı altında bir neçə dəfə Təbrizi ele keçirmişlər. Əmir Teymurun yürüşleri zamanı Cəlairi Sultan Əhmədli birlikdə ciddi müqavimət göstərən Qara Yusif önce Osmanlı sultanına, sonra isə Misir sultanına siğınmaq məcburiyyətində qalmışdır. 1405-ci ilde Əmir Teymurun ölümündən sonra Azərbaycanda onun varisi arasında başlanan mübarizədən istifadə edən Qara Yusif 1406-ci ilin oktyabrında Teymuri Əbu Bekri Naxçıvan yaxınlığında, 1408-ci ilin aprelində isə Təbriz yaxınlığında Sədrud döyüşündə meğlub edərək, Teymurilərin Azərbaycandakı ağılına son qoymuşdur. Qara Yusif 1410-cu ilin avqustundunda Təbriz yaxınlığında Cəlairi Sultan Əhmədi meğlub edərək Cəlairilər dövlətinə son qoymuş və mərkəzi Təbriz olan Azərbaycan Qaraqoyunlu dövlətini yaratmışdır. Qaraqoyunlu dövlətinə Kürdən cənuba Azərbaycan torpaqları, Şərqi Anadolu, Əreb İraqı və Əcəm İraqı daxil olmuşdur. Cahanşahın dövründə (1436-1467) 1453-1458-ci illərdə Əcəm İraqına, Mazandaran və Xorasana yürüşlər nəticəsində dövlətin şərqi sərhədləri Xorasana kimi genişləndirilmişdir. 1458-ci ilde Herat tutulsa da Teymuri Əbu Seidə bağlanan müqaviləyə görə Qaraqoyunlular Heratı tərk etmişdilər.

Cahanşah 1467-ci ilin noyabrında Ağqoyunlular üzərində yürüş zamanı Muş yaxınlığında Səncək adlı yerde Uzun Hesenin hücumuna məruz qalmış və öldürüləilmişdir. Uzun Hesen 1468-ci ilde Cahanşahın oğlu Hesen Əli üzərində qalebədən sonra Qaraqoyunlu dövlətinə son qoymuşdur.

## NAXÇIVAN AĞQOYUNLULAR DÖVRÜNDƏ (1468—1501-ci illər)



Xalqımızın tarixində mühüm rol oynamış Ağqoyunlular Oğuzlarının Bayandır boyundandır. Ağqoyunu tayfları hələ VI-VII əsrlərdən Azərbaycanın Araz çayı ilə Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında yaşayirdılar. Monqol yürüşləri zamanı Şərqi Anadoluya çəkilən Ağqoyunlular XIV əsrin ortalarında Elxaniler dövlətinin süqtutundan sonra Əlaeddin Tureli bəyin rəhbərliyi altında güclü tayfa birliyində birleşmiş və dövrün siyasi hadisələrinə qatılmışlar. XIV əsrin sonunda tayfa birliliyinin möhkəmlənməsində Qara Yuluq Osmanın (1394-1434-cü iller) mühüm xidmeti olmuşdur. Bu zaman Diyarbakır şəhəri bu tayfa birliliyinin mərkəzi olmuşdur. Uzun Hesen 1453-cü ilde tayfa birliliyinin rəhbəri oludurdan sonra onun mövqeyi daha da güclənmiş və Şərqi Anadoluda Qaraqoyunlulara məxsus şəhər və qalaların bir hissəsi onların ixtiyarına keçmişdir. Uzun Hesen Trabzon yunan dövlətində six alaqlar saxlamışdır. 1461-ci ilde Sultan II Mehmetin yürüşü zamanı onları Saraya xatın onunla danişqlara göndərərək bu hücumun qarşısını almağa çalışmışdır. Yassıçaman sülhünün bağlanmasına baxmayaraq Trabzonlu xilas etmək mümkün olmamışdır.

Uzun Hesen 1467-ci ilde Cahanşah, növbəti ilde isə onun oğlu Hesen Əli üzərində qəlebedən sonra mərkəzi Tebriz şəhəri olan Ağqoyunu dövlətini yaratdı. Bu dövlətin ərazisine qərbdə Ferat çayından, şərqdə Xorasana kimi, şimalda Kür çayından, cənubda İran körfəzine kimi olan torpaqlar daxil edildi. Uzun Hesen 1477-ci ilde VI Baqrat üzərində qəlebedən sonra Tiflis daxil olmaqla Şərqi Gürcüstani da Ağqoyunu dövlətine birləşdi.

Lakin Trabzonun itirilmesi Ağqoyunluları Qara dənizə çıxışdan məhrum etmişdir. Qaraman uğrunda rəqabet Ağqoyunu-Osmanlı münasibətlərini keskinləşdirdi və müharibə vəziyyətinə getirdi. Uzun Hesen 1472-73-cü illerde Osmanlılara qarşı herbi emaliyyatlara başladı. Malatya döyüşündə qəlebə qazansa da Otluqbəli döyüşündə məglub oldu. 6 yanvar 1478-ci ilde Uzun Hesenin ölümündən sonra Ağqoyunu dövləti zəiflədi və 1501-ci ilde Şərur döyüşündə İsmayıllı Səfəvi Sultan Əlvəndi məglub edərək Ağqoyunu dövlətine son qoydu.


## NAXÇIVAN SƏFƏVİLƏR DÖVRÜNDƏ (1501—1736-cı illər)



## NAXÇIVAN SANCAĞININ İNZİBATİ ƏRAZİSİ (XVIII əsrin 20—30-cu illəri)



Culfa rayonu. Ləkətağ körpüsü, XVI əsr



Naxçıvan diyan XVI əsrin sonunda (1588-1603-cü illər) və XVIII əsrin əvvəlində (1724-1735-ci illər) Osmanlı imperiyasının tərkibinə qatılmış və burada Osmanlı idarə sistemi tətbiq edilmişdir. Osmanlılar Azərbaycan torpaqlarını əyalətlərə (bayıl拜々يلىكلىرى) və sancaqlara bölmüşdülər. Naxçıvan sancağının tərkibinde 14 nahiyyə, 315 yaşayış məskəni olmuşdur. İndiki Naxçıvan Muxtar Respublikasının ərazisindən başqa, sancağın tərkibinə Ermənistanın Yexeqnadzor rayonu, Cermük rayonunun yansi, Sisian rayonunun böyük bir hissəsi və Mehri ilə birlikdə bir neçə yaşayış məntəqəsi daxil idi.

## AZƏRBAYCAN XANLIQLARI (XVIII əsrin II yarısı)




- 1770-1780 ➔ Qubali Fatali xanın Qarabağa yürüşləri
- 1784 ➔ Qubali Fatali xanın Ərdəbələ yürüşü
- 1780-1797 ➔ Ağa Mehəmməd şah Qacarınn yürüşləri
- 1796 ➔ V.A.Zubovun komandanlığında rus qoşunlarının yürüşü

1747-ci ilde Nadir şahın ölümünden sonra onun imperiyası dağılmış ve Azerbaycanda 20-dək xırda irsi feodal monarxiyalar-xanlıqlar, həmçinin qonşu hakimlərdən asılı olan bir neçə sultanlıq meydana gelmişdir.

XVIII əsrin 80-ci illərindən başlayaraq, ölkənin cənub hissəsində yerləşən xanlıqlar Azerbaycan sərkərdəsi Ağa Mehəmməd şah Qacarın yaratdığı yeni dövlətdən asılı hala salınmışdır.

1803-1828-ci illərdə isə Azerbaycanın şimal xanlıqları Rusiya tərəfindən zəbt edilmişdir.

## NAXÇİVAN XANLIĞI (1747—1828-ci illər)



Naxçıvan şəhəri. Xan sarayı, XVIII əsr



Naxçıvan xanlığında xalçaçılıq, toxuculuq, metal üzerinde naxışsalma və du-lusçuluq ilə məşğul olan böyük emalatxanalar var idi. Saxsı istehsalı sənəti xüsusi yer tuturdu.

Naxçıvan memulatlarının nümunələri qərbi avropanı heyrete getirirdi. Naxçıvanın özünün zərbxanası var idi.

Naxçıvan xanlığının sahəsi 9428,7 kv.km olmuşdur.

1828-ci ildə Naxçıvan xanlığı Rusiya tərəfindən illaq edildi.


1747-ci ildə Nadir şahın ölümündən sonra onun imperiyası dağılmış ve Azerbaycanda 20-dək xırda irsi feodal monarxiyalar-xanlıqlar, həmcinin qonşu hakimlərdən asılı olan bir neçə sultanlıq meydana gəlmədir.

Karvan ticarət yolu

Hüseyin xan Naxçıvanski



## NAXÇIVAN XIX əsrin II yarısı—XX əsrin əvvəllərində



Azerbaycan türkləri

Türkəvə İrandan köçürülmüş ermənilər

Diger xalqlar (ruslar, yunanlar, yəhudilər və başqaları)

# NAXÇIVAN AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ (1918–1920-ci illər)



Mübahisəli arealar

Azərbaycan Xalq  
Cümhuriyyətinin  
yaradılması

28.V.1918

28 may 1918-ci ilde Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyini elan etdi. Bununla bütün şərqdə və türk dünyasında ilk demokratik respublika yarandı. Azərbaycan Milli Şurası öz üzərinə icra və qanunvericilik selahiyetləri götürdü.

Azərbaycan Xalq Cumhuriyyəti Nazirler Şurasının birinci sədri Fatali xan Xoyski təyin edildi. Azərbaycan hökuməti selahiyətli dövlət strukturu yaratdı. Azərbaycan-türk dili dövlət dili elan edildi, dövlət bayrağı təsdiq edildi və yeni yaradılan azərbaycan ordusuna çağırışın elan edilmesi haqqında qarar qəbul olundu.

18 noyabr 1918-ci ilde Azərbaycan Milli Şurası özünü Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti elan etdi. Ə.M.Topçubaşov Parlamentin sədri seçildi.

Cümhuriyyətin ərazisi müəyyən edilərən qarşıya böyük çətinliklər çıxdı. Ən ağır ərazi problemi Azərbaycan Respublikası ilə Ermanistan Respublikası arasında sərhadların müəyyənlaşdırılması idi. Azərbaycan torpaqları hesabına yaradılmış Ermanistan Respublikası Azərbaycanın Naxçıvan, Şəsur - Darələyəz qəzalarına və Dağlıq Qarabağ iddialar İrəli sürdü. Eyni zamanda Azərbaycana mexsus olan Zəngəzur ərazisini de özüne birləşdirməye çalışıldı. Gürcüstan Respublikası Zaqatala dairesinə iddialar qaldırıldı. Azərbaycan hökuməti öz qanuni torpağı olan Borçalı qəzasinin Gürcüstan Respublikasının tərkibinə daxil olmasını qəbul etməkdən imtina edirdi. Azərbaycan həmçinin Cənubi Dağıstan (Tabasaran) ərazisine de haqlı iddia İrəli sürdü.

## NAXÇIVAN ARAZ-TÜRK RESPUBLİKASI

(noyabr 1918 — mart 1919-cu illər)



Araz-Türk Respublikasının Xarici İşler Naziri Behram xan Naxcivanski (ermenilerde şəhid olub) və qardaşı Kamran xan

Araz-Türk Respublikasının ərazisine Surmeli qəzası, Ücmüəzzin qəzasının bir hissəsi, Sardarabad, İrəvan qəzasının bir hissəsi — Ulu-xanlı (Zəngibasar), Qəmərli (Gərnibasar), Vedi (Vedibasar), Şərur-Dərələyəz qəzası, Naxçıvan qəzası, Ordubad qəzası, Mehri bölgəsi daxil olmuşdur. Mərkəzi Naxçıvan şəhəri idi. Sahəsi 8696 kv.km-e çatırdı.

Əhalisi bir milyon nəfərdən artıq olmuşdur.



Naxçıvan şəhəri.  
Araz-Türk Respublikasının qərargahının yerləşdiyi bina

## NAXÇIVAN AZƏRBAYCANA QARŞI XARİCİ-HƏRBİ MÜDAXİLƏ DÖVRÜNDƏ AZƏRBAYCAN SSR-in YARADILMASI (1918—1920-ci illər)



- 1918-1919 → Qırmızı ordunun hücumu
- 1918 → İngilis qoşunlarının hücumu
- 1918-1919 → Türk qoşunlarının xilaskarlıq yürüşü
- 1920 ▶ Rusyanın Volqa-Xəzər donanması gemilerinin hərəkəti
- 1920 »»» XI Qızıl ordu hissələrinin hücumu (27-28 aprel )
- Türk qoşunları tərəfindən azad olunmuş şəhərlər
- 28.IV.1920** Azərbaycan Sovet Sosialist Respublikasının yaradılması
- ✗ Sovet işğalına qarşı müqavimət hərəkəti
- Mübahiseli ərazilər

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən rus, ingilis, erməni-dəşnək silahlı qüvvələrinin hücumuna məruz qaldı. Müdaxiləcərlərin her biri ayrı-aynılıqla öz manafeyi uğrunda mübarizə aparırdı.

Qızıl ordu və S.Şaumyanın başçılığı altında olan qoşunlar Azərbaycanın Rusiyaya birləşdirilməsi planının yerine yetirilməsi məqsədilə Gencəyə doğru hərəkət edirdilər. Gəncə bu zaman müstəqil Azərbaycan hökumətinin paytaxtı idi.

İngilis ordusu Azərbaycana keçməye və Bakını zəbt etməye cəhd edirdi. Şəhər əvvəlca türk ordusu tərəfindən azad olunmuş, sonra ingilislər tərəfindən işğal edilmişdir.

Neticədə işğalçı rus ordusunun döyüş eməliyyatları və təzyiqi neticesində Azərbaycanın milli hökuməti istəfa verdi.

28 aprel 1920-ci ilde Azərbaycanın şimalında sovet hakimiyyəti elan olundu. Xalqa divan tutuldu.

Azərbaycanda sovet hakimiyyəti 1991-ci ilədək davam etdi. 18 oktyabr 1991-ci ilde Azərbaycanın müstəqilliyi yeniden bərpə olundu.

## ŞƏRUR-DƏRƏLƏYƏZ QƏZASI

(1918–1920-ci illər)




28 may 1918-ci ildə Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyini elan etdi. Bu nünta bütün şərqdə və türk dünyasında ilk demokratik respublika yarandı. Azərbaycan hökuməti selahiyətli dövlət strukturu yaratdı.

Azərbaycan-türk dili dövlət dili elan edildi. Cumhuriyyətin ərazisi müəyyən edilərken qarşıya böyük çətinliklər çıxdı.

Ən ağır ərazi problemi Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhədlerin müəyyənleşdirilməsi idi. Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistan Respublikası Azərbaycanın Naxçıvan, Şərur - Dereləyəz qəzalarına və Dağlıq Qarabağ iddialar irləi sürdü. Eyni zamanda Azərbaycana məxsus olan Zəngəzur ərazisini de özüne birləşdirməyə çalışırdı.

Yaşayış məntəqələrinin sayının artması və böyüməsi qəzaların mədəniyyətinin inkişafında böyük rol oynayındı. Hər həftə keçirilən bazarların təşkilii Şərur-Dereləyəz qəzasının iqtisadiyatını stabillaşdırıldı.

## NAXÇIVAN QƏZASI (1918—1920-ci illər)



Ordubad rayonu, Duyulan kəndi. Seyid Sultan Səfi piri

Naxcivan qazası inkişaf etmiş kənd təsərrüfatına, çoxsaylı sənaye müəssisələrinə, sənətkarlıq emalatxanalarına, ticarət müəssisələrinə malik idi. Naxcivan qazası qonşu qəzərlərlə intensiv ticarət apardı. XX əsrin avvellerində Azərbaycan elm və mədəniyyətin mühüm mərkəzlərindən olub, dünya mədəniyyətinə böyük dühələr vermiş Naxcivan qazasında kişi və qadın gimnaziyaları, şəhər məktəbləri, kənd məktəbləri fealiyyət göstərirdi.

## NAXÇIVANDA ERMƏNİLƏRİN TÖRƏTDİKLƏRİ SOYQIRIMLAR (1918—1921-ci illər)



Azerbaycanlılara qarşı  
törədilən soyqırım  
(1918-1920-ci illər)



15 iyul 1918-ci ildə Azerbaycan Xalq Cümhuriyyətinin qərənina əsasən erməni silahlı dəstələrinin dinc Azerbaycan əhalisini qarşı törətdiyi soyqırımı və əmlakin talan olunması ilə əlaqədar vahşilikləri araşdırın Fövqələdə Təhqiqat Komissiyası yaradılmışdır.


1918-1921-ci illerde erməni daşnakları Naxçıvanda 100 minə yaxın azerbaycanlı qatla yetirmişdir.

## NAXÇIVAN SSR (1920—1922-ci illər)



QACARLAR  
DÖVLƏTİ

Ermenistan Respublikasına  
verilmiş Azerbaycan torpaqları



28 iyul 1920-ci ilde XI Qızıl ordu hissələri Naxçıvana daxil oldu. Naxçıvan Sovet Sosialist Respublikası elan edildi. Respublikanın ali organı — İngilab Komitəsi yaradıldı. Naxçıvan SSR Şəhər, Naxçıvan, Ordubad qəzalarını ehətə edirdi.

2 dekabr 1920-ci ilde RSFSR və Sovet Ermenistanı arasında imzalanan herbi-siyasi sazişin III maddəsində Rusiya Sovet hökuməti qədim Azerbaycan torpağı olan Zəngəzur Ermenistan SSR ərazisinin tərkibinə daxil olmasına mübahisəsiz tənqidiyir. Zəngəzur 1921-ci ilin iyununadək ermənidən silahlı qüvvələrinin hakimiyyətində qalır. 1921-ci ilin iyununda Əlahiddə Qafqaz ordusu hissələrinin Zəngəzur daşnak qüvvələrindən təmizləməsi ilə Zəngəzurun qərb və yuxarı hissələrinin Ermenistan SSR-ə birləşdirilməsi başa çatdırıldı. 20 iyun 1921-ci ilde Ermenistan SSR XKS tərəfindən təsdiq olunmuş 8 qəzaya 9-cu Zəngəzur qəzası əlavə olundu.

## NAXÇIVAN MSSR (1924—1929-cu illər)



Ermenistan Respublikasına  
verilmiş Azərbaycan torpaqları

16 mart 1921-ci ilde Rusiya ile Türkiye arasında Moskva və 13 oktyabr 1921-ci ilde ise Rusyanın iştirakı ile Türkiye, Azərbaycan, Gürcüstan və Ermenistan arasında Qars müqavilələri bağlanmışdır. Azərbaycan SSR MİK-nin 9 fevral 1924-cü il tarixli dekreti ilə Naxçıvan Muxtar Döyri, Naxçıvan MSSR-ə çevrildi. 1924-cü ilde yaradılan 3 qəza (Şərur, Naxçıvan, Ordubad) 1925-ci ilde leğv edildi. Əvveller yaradılmış 12 dairenin sayı 8-e endirildi.

18 fevral 1929-cu ilde Moskva və Qars müqavilələrinin şartları kobud şəkildə pozularaq Zaqqafqaziya MİK-nin qərarı ilə Naxçıvan MSSR-in 9 kəndindən ibarət 657 kv. km erazisi (Şərur qəzasının Qurdqulaq, Xaçık, Horadız, Naxçıvan qəzəsi, Şahbuz nahiyyəsinin Oğbin, Ağxac, Almalı, Sultanbəy, İtqıran kəndləri, Ordubad qəzasının Karçevan kəndi, Kilit kənd torpaqlarının bir hissəsi) Ermenistan SSR-ə verildi.





Составил и чертил  
землемер II разряда Н. Рыбаков

♂ — Земли, не относящиеся  
к земельным обществам



# НАХЧИВАН ӨЛКӘСІ (1924-сү il)

## КАРТА НАХКРАЯ

С ПОКАЗАНИЕМ ЗЕМЕЛЬНЫХ ОБЩЕСТВ,  
ОБРАЗОВАВШИХСЯ В ПРОЦЕССЕ  
ЗЕМЛЕУСТРОИТЕЛЬНЫХ РАБОТ  
В 1924 ГОДУ



## NAXÇIVAN MSSR (1930—1991-ci illər)



Şərur rayonu, Aşağı Aralıq kəndi. Heydar məscidi

Azərbaycan SSR Ali Sovetinin 28 avqust 1990-ci il tarixli fərmanı ilə Naxçıvan MSSR-də Sədərək rayonu yaradılmışdır. 17 noyabr 1990-ci ildə Muxtar Respublikanın adından Naxçıvan MSSR Ali Sovetinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçən 1-ci sessiyasının qərarı ilə "Sovet" "Sosialist" sözləri çıxarılaraq Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

# ERMƏNİSTANDAN AZƏRBAYCANLILARIN DEPORTASIYASI VƏ NAXÇIVANA ERMƏNİ TƏCAVÜZÜ (1918—1920, 1948—1953, 1988—1993-cü illər)



Azerbaycanlı qaçqınlar (1988-1993-cü iller)



Rəssam Behruz Kəngərlinin "Qaçqınlar" silsiləsindən (1918-1920-ci iller)

1918-1920, 1948-53, 1988-93-cü illerde Ermenistan-dan 900 000 nəfər azerbaycanlı deportasiya olunmuşdur

Naxçıvanın Ermenistan tərəfindən işğal olunmuş ərazi




Ermenistan qoşunlarının hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və köçkünlerin müvəqqəti məskunlaşdırıldığı yerlər

## NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA QAÇQINLARIN VƏ MƏCBURI KÖÇKÜNLƏRİN YERLƏŞDİRİLMƏSİ



Naxçıvan şəh. Şəhidlər xiyabani



Ərazisi 7,81 kv.km olan Kerkı kəndi 1990-ci il yanvarın 18-də ermənilər tərəfindən işğal olunub.


Məcburi köçkünlərlə tikilən evler

## NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ŞEHİR VƏ RAYONLARININ YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ YAŞAYAN QACQİN VƏ MƏCBURİ KÖCKÜNLƏR

№	Yaşayış məntəqələrinin adları	Qacqinlar		Macburı köckünlər		Ev təkintili nəfərləri yaxşıyaq məntəqələri	1	2	3	4	5	6	7	1	2	3	4	5	6	7	
		allı	nəfər	allı	nəfər																
1	2	3	4	5	6	7															
<b>IV. SƏDƏRƏK RAYONU</b>																					
1	Heydərabəd qəs.	3	13	73	342	14	11	Qaxxun k.	1	8	-	-	-	-	-	-	-	-	-	-	-
2	Sedərək k.	11	26	4	12	-	12	Muğancıq-Mehrab	1	3	-	-	-	-	-	-	-	-	-	-	-
3	Qaraağac k.	5	10	6	10	-	13	Kürpülü k.	2	14	-	-	-	-	-	-	-	-	-	-	-
	<b>Cəmi:</b>	<b>19</b>	<b>49</b>	<b>83</b>	<b>364</b>	<b>14</b>	14	Hamzalı k.	4	20	-	-	-	-	-	-	-	-	-	-	-
<b>V. KƏNGƏRLİ RAYONU</b>																					
1	Xincab k.	4	16	2	5	1	15	Qaraağac k.	1	6	-	-	-	-	-	-	-	-	-	-	-
2	Çaşxanqala k.	533	2015	7	43	34	16	Dəzə k.	2	10	-	-	-	-	-	-	-	-	-	-	-
3	Qarabağlar k.	-	-	1	6	-	17	Yuxarı Aralıq k.	3	27	-	-	-	-	-	-	-	-	-	-	-
4	Yeni Kerkik k.	-	-	68	235	14	18	Çəmanlı k.	2	4	-	-	-	-	-	-	-	-	-	-	-
	<b>Cəmi:</b>	<b>537</b>	<b>2031</b>	<b>78</b>	<b>289</b>	<b>49</b>	19	Yengicə k.	4	19	-	-	-	-	-	-	-	-	-	-	-
<b>VI. ORDUBAD RAYONU</b>																					
1	Ordubad ş.	3	9	2	6	-	20	Aşağı Yayıçı k.	1	8	-	-	-	-	-	-	-	-	-	-	-
2	Şəhriyar qəs.	-	-	-	-	2	21	Maxta k.	1	6	-	-	-	-	-	-	-	-	-	-	-
3	Parağla k.	68	211	1	1	18	22	Axamed k.	4	14	-	-	-	-	-	-	-	-	-	-	-
4	Kələntər Dizə k.	1	1	-	-	-	23	Karimbəylı k.	3	12	-	-	-	-	-	-	-	-	-	-	-
5	Dəstə k.	-	-	1	4	-	24	Oğuz k.	2	13	-	-	-	-	-	-	-	-	-	-	-
6	Neslinvaz k.	17	51	1	5	4	25	Kosacan k.	1	5	-	-	-	-	-	-	-	-	-	-	-
7	Darkənd k.	4	13	18	62	-	26	Yuxarı Daşarx k.	1	4	-	-	-	-	-	-	-	-	-	-	-
8	Bist k.	17	50	-	-	5	27	Dərəkənd k.	9	37	-	-	-	-	-	-	-	-	-	-	-
9	Xanağa k.	-	-	1	2	-	28	Yeni Həvəş k.	5	11	-	-	-	-	-	-	-	-	-	-	-
10	Əlahi k.	4	12	-	-	-	29	Xətai k.	19	95	-	-	-	-	-	-	-	-	-	-	-
	<b>Cəmi:</b>	<b>115</b>	<b>351</b>	<b>24</b>	<b>80</b>	<b>30</b>	30	<b>Cəmi:</b>	<b>107</b>	<b>474</b>	<b>41</b>	<b>153</b>	<b>26</b>	-	-	-	-	-	-	-	-
<b>VII. ŞƏRUR RAYONU</b>																					
1	Şərur ş.	5	12	3	25	-	31	CULFA RAYONU	8	32	6	17	-	-	-	-	-	-	-	-	-
2	Muğanlı k.	-	-	1	1	-	32	ŞƏRUR	2	9	30	-	-	-	-	-	-	-	-	-	-
3	Danyeri k.	6	29	2	6	2	33	BABƏK RAYONU	7	28	-	-	-	-	-	-	-	-	-	-	-
4	Mahmudkənd k.	4	22	31	102	13	34	ŞAHBUZ RAYONU	4	5	5	-	-	-	-	-	-	-	-	-	-
5	Brabyengicə k.	1	4	1	6	1	35	SƏDƏRƏK RAYONU	5	1	3	-	-	-	-	-	-	-	-	-	-
6	Xanlıqlar k.	1	5	1	6	-	36	KƏNGƏRLİ RAYONU	6	1	1	-	-	-	-	-	-	-	-	-	-
7	Demirçik k.	17	63	1	4	-	37	MUXTAR RESPUBLİKƏ üzrə cəmi:	36	112	6	17	2	2	2	2	2	2	2	2	2
8	Püşyan k.	-	-	1	3	-	38		1106	4067	249	950	207	-	-	-	-	-	-	-	-
9	Düdəngə k.	2	6	-	-	-	39														
10	Zeyva k.	2	6	-	-	-	40														

## QACQİN VƏ MƏCBURİ KÖCKÜNLƏRİN 01 yanvar 2008-ci il TARİXƏ MİQRASIYASI

Alla üzvünün geldiyi ölkə, rayon, şəhər	aillərin sayı	ailla üzvlerinin sayı	Gəlmə																
			2	3	2	3	2	3	2	3	2	3	2	3					
<b>Qacqinlar</b>																			
Yexeqnadzor r-nu	316	1122	19	63	11	30	1	4	52	220	8	36	7	21	2	5	216	743	
Əzizbeyov r-nu	461	1637	39	122	-	-	84	260	3	17	28	79	59	245	-	-	246	914	
Masis r-nu	35	135	16	64	4	12	2	5	3	20	6	22	1	6	3	6	-	-	
Ararat r-nu	175	757	42	145	1	1	2	8	45	194	6	33	-	-	12	36	67	340	
Sisiyan r-nu	67	247	28	92	9	29	1	1	1	5	18	75	5	19	-	-	5	26	
Kamo	1	8	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	1	8	
Amasya r-nu	4	7	2	5	-	-	-	-	-	-	-	-	-	-	-	-	2	2	
Qafan r-nu	32	98	2	4	8	30	22	64	-	-	-	-	-	-	-	-	-	-	
Mehri r-nu	8	25	3	8	2	8	3	9	-	-	-	-	-	-	-	-	-	-	
Abovyan	1	4	1	4	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	
Eçmədzin r-nu	1	2	-	-	1	2	-	-	-	-	-	-	-	-	-	-	-	-	
Vedi	3	18	-	-	-	-	-	-	3	18	-	-	-	-	-	-	-	-	
Noyemberyan	0	1	0	1	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	
Rusiya	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	
İcevan	1	1	1	1	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	
	<b>Cəmi:</b>	<b>1105</b>	<b>4062</b>	<b>153</b>	<b>509</b>	<b>36</b>	<b>112</b>	<b>115</b>	<b>351</b>	<b>107</b>	<b>474</b>	<b>66</b>	<b>245</b>	<b>72</b>	<b>291</b>	<b>19</b>	<b>49</b>	<b>535</b>	<b>2031</b>
<b>Macburı köckünlər</b>																			
Cəbrayıllı r-nu	6	24	2	7	1	1	1	5	-	-	1	5	-	-	-	-	1	6	
Zəngilanlı r-nu	8	23	1	1	4	11	3	11	-	-	-	-	-	-	-	-	-	-	
Kelbəcər r-nu	3	5	1	1	-	-	1	1	-	-	1	3	-	-	-	-	-	-	
Şuşa ş.	6	20	-	-	-	-	1	5	-	-	2	2	-	-	-	-	3	13	
Əğdam r-nu	6	33	-	-	-	-	-	-	1	6	-	-	2	10	-	-	3	17	
Füzuli r-nu	6	29	2	6	1	5	-	-	-	-	-	-	-	-	-	-	3	18	
Tərtər r-nu	1	3	-	-	-	-	-	-	1	3	-	-	-	-	-	-	-	-	
Qubadlı r-nu	1	6	-	-	-	-	-	-	1	6	-	-	-	-	-	-	-	-	
Sədərək r-nu	74	347	1	5	-	-	-	-	-	-	-	-	-	-	-	-	73	342	
Heydərabəd qəs.																			
Kerkik k.	106	358	1	1	-	-	18	58	7	36	2	6	-	-	10	22	68	235	
Şərur r-nu	31	102	-	-	-	-	-	-	31	102	-	-	-	-	-	-	-	-	
	<b>Cəmi:</b>	<b>248</b>	<b>950</b>	<b>8</b>	<b>21</b>	<b>6</b>	<b>17</b>	<b>24</b>	<b>80</b>	<b>41</b>	<b>153</b>	<b>6</b>	<b>16</b>	<b>2</b>	<b>10</b>	<b>83</b>	<b>364</b>	<b>78</b>	<b>289</b>



#### YAŞAYIŞ MƏNTƏQƏLƏRİ

- Şəhərlər
- Qəsəbələr
- Kəndlər

#### NAXÇIVAN CULFA

Muxtar Respublikası paytaxtı  
Rayon markazları  
Inzibati-ərazi dairələrinin  
mərkəzləri  
Diger yaşayış məntəqəleri  
Əhalinin sayı (min nəfərə)  
Demiryol stansiyaları

#### YOL şəbəkəsi

- Damır yolları və stansiyalar
- Körpü
- Tekmillaşdırılmış şose yolları
- Şose yolları
- Saç yolları
- ↑ Kilometr işarələri və onlar arasında  
məsafələr

#### HİDROGRAFIYA


- Çayların, göllerin və su anbarlarının  
sahil xəttləri
- Deyişen sahil xətti
- Çaylar
- Quruyan çaylar
- Kanallar
- Çayların axın istiqaməti

#### RELYEF

- 1677 Yüksəklik göstəriciləri
- ✗ Aşınmalar
- Qumluqlar

#### SƏRHƏDLƏR

- dövlətlərin  
rayonlarınn  
qoruqlarınn və milli parkınn




"Müstəqilliyin eldə olunması nə qədər çətindir, onun  
saxlanılması, daimi, əbədi olması bundan da çətindir"  
Heydər Əliyev



# NAXÇIVAN MUXTAR RESPUBLİKASI (2009-cu il) Siyasi-inzibati xəritə

Siyasi-inzibati xəritə

Miqyas 1: 500 000



# NAXÇIVAN ŞƏHƏRİ—Naxçıvan Muxtar Respublikasının paytaxtı

Miqyas 1: 22 000



1 Hüseyin Cavid türbəsi, 1996-ci il  
2 Yusif Küseyr oğlu türbəsi, 1161-1162-ci iller

3 İsmayıllı汗 hamamı, XVIII century  
4 Mömına xatın türbəsi, 1186-1187-ci iller

5 Buzxana, XII-XIV century  
6 Rahim xanın yaşayış evi, XVIII century

# EPIQRAFİK ABİDƏLƏR

Miqyas 1: 750 000



- ◆ Inşaat kitabeleri
- ▲ Epitafiyalar
- Mazar kitabeleri
- Senadler

Kerkı kəndi ərazisindəki abidələr  
erminilər tərəfindən dağıdırılmışdır.



Sənduqə formalı qəbirüstü abidə

# BABƏK RAYONUNUN MEMARLIQ ABİDƏLƏRİ

Miqyas 1: 330 000



# CULFA RAYONUNUN MEMARLIQ ABİDƏLƏRİ

Miqyas 1: 250 000



Xanəgah kəndi,  
Əlincə qalası, V-VII əsrlər

Qahab su anb.

## BABƏK RAYONU

## ŞAHBUZ RAYONU

ER MƏNİSTAN  
Demirildağ 3368

ZƏNGƏZUR SIL  
Damirlısu

## ORDUBAD RAYONU

2720 Göydəğ

Berdik d.

2053

Berdik d.

2415

İländəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ

2415

Göydəğ


2415

Göydəğ

# KƏNGƏRLİ RAYONUNUN MEMARLIQ ABİDƏLƏRİ

Miqyas 1: 200 000

Qarabağlar Tarix-memarlıq kompleksi,  
XII-XIV asrlar



## ŞƏRUR RAYONU



## ORDUBAD RAYONUNUN MEMARLIQ ABİDƏLƏRİ

Miqyas 1: 200 000




Ordubad şəhəri. Camə məscidi, XVII əs.

- 1** Gəmiçaya abidələri (e.e. IV minillik)
  - 2** Bilev qəbiristanlığı, XIV-XVI asrlar
  - 3** Qırximsənə məscidi, XIV asr; hamam, XVIII esr; məscid, XVIII asr
  - 4** Yuxarı Əylis məscidi, XVII asr; Xoşkeşin məscidi
  - 5** Vanənd məscidi, XIV asr
  - 6** Türba, XIV asr; hamam qalıqları, XIV asr
  - 7** Aza körpüsü, XVII asr; Aza qəbiristanlığı, XIV-XVI asrlar
  - 8** Ordubad Tarix-memarlıq qoruğu, XV-XIX asrlar




#### Xaraba Gilan qalası



# SƏDƏRƏK və ŞƏRUR RAYONLARININ MEMARLIQ ABİDƏLƏRİ


Miqyas 1: 250 000



Oğlanqala yaşayış yeri (e.e. II-I minilliklər)

# ŞAHBUZ RAYONUNUN MEMARLIQ ABİDƏLƏRİ

Miqyas 1: 250 000



- 1 Ferhad evi arxeoloji abidəsi (e.e.I minillik)
- 2 Yaşayış yeri, XIV-XVII asrlar; Biçənek körpüsü, XVIII asr
- 3 Kolanı ve Qızılıq nekropolian, X-XV asrlar
- 4 Qızılıqtaşan va Xarabalıq yaşayış yerleri, V-VIII asrlar
- 5 Şahpur qalası, VI asr; Sahbuz ve Şahbukand nekropolian, X-XVI asrlar
- 6 Kehriz yaşayış yeri, III-VIII asrlar; Orduyuru yaşayış yeri, VII-VIII asrlar
- 7 Seleşüs körpüsü, XVIII asr
- 8 Şapurqala yaşayış yeri, I-X asrlar; alban məbədi, VI asr; Külüs qalası, e.e. II minillik
- 9 Kolluq yaşayış yeri, V-VII asrlar

Şahbuz rayonu. Biçənek aşr., Ferhad evi (e.e. I minillik)





## BAKİ KARTOQRAFIYA FABRİKİNİN RAZILIĞI OLmadan SURƏTİNİN ÇIXARILMASINA (ARTIRILMASINA) İCAZƏ VERİLMİR



Azərbaycan Respublikası  
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi  
Bakı 2010

Azərbaycan Respublikası Dövlət Torpaq və  
Xəritəçəkmə Komitəsinin Bakı Kartografiya  
Fabrikində hazırlanmış və çap olunmuşdur  
Tirajı 1500 nüsxə Sifariş № 4  
Bakı, Atatürk prospekti, 70  
Tel.: 562-88-21, 561-90-01  
© Bakı Kartografiya Fabriki, 2010-cu il